



## Azərbaycan xalçalarında zoomorf elementlər: it təsvirləri

(Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)

Sevinc Nəsirova

*Açar sözlər: Etnografiya Fondu, it kultu, Şirvan xalçaları,  
türk mifologiyası, barak.*

Son dövrlər bütün dünyada, o cümlədən ölkəmizdə mədəni irlərin tədqiqi və təbliğinə böyük maraq göstərilir. Heydər Əliyev Fonduunun Prezidenti Mehriban Əliyeva-nın Azərbaycan xalçalarının YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmasını təmin etməsi mədəniyyətimiz üçün uğurlu nailiyyatlarından biri hesab oluna bilər.

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya Fondu toxuculuq və təkma sənəti nümunələrinin zənginliyi baxımından diqqəti cəlb edir. Bu materiallardan istifadə etməklə Azərbaycan xalqının təsərrüfat sahələri, məşgılıyyəti, adət-ənənələri, inancları və mösiət hayatı haqqında dəyərlər məlumatlar əldə etmək mümkündür.

Məlumdur ki, xalqımızın təsərrüfat hayatı əsasən əkinçilik və maldarlıq sahələrində inkişaf etmişdir. Yaşlılıqlarla zəngin, doqquz iqlim tipinə malik Azərbaycan ərazisi maldarlığın inkişaf etməsi üçün əlverişlidir. Əhalinin təsərrüfatında heyvandarlıq elə bir önmə qazanmışdır ki, ibtidai inanclar arasında qoyun, öküz inancı da yer almış, bu heyvanlar müqəddəsləşdirilmiş, onları heykəllər qoyulmuşdur (1, s.89). Xalçalarımızın bir çoxu üzərində dəvə, qoyun, at, it, qus və s heyvanlar, onların stilizə olunmuş formalarına rast gəlirik.

Xalçalarımız üzərində it təsvirlərinə geniş yer verilmişdir. Nümunə üçün Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda yer alan, Şirvan toxuculuq məktəbinə xas bir neçə xalça üzərindəki it təsvirlərinə nəzər salacaqıq.




1

Maraqlıdır ki, it təsvirlərinə daha çox maldarlıq təsərrüfatının inkişaf etdiyi bölgələrin xalçalarında təsadüf olunur. "Şirvan" xalçası üzərində əks olunmuş itlər yalnız mal-qaranın qorunması üçün deyil, ümumilikdə, qoruyucu simvol kimi nazarda tutulmuşdur. Çünkü diqqət etsək, burada itlərin ara sahənin tam mərkəz hissəsinin kənarlarında təsvir olunduğunu görərik.


Şirvan Böyük və Kiçik Qafqaz dağları arasında yerləşən Kür-Araz ovalığındaki düzənliliklərdən biridir və burada bitki örtüyüün zəngin və keyfiyyətli olması maldarlığın inkişafı üçün əlverişli şərait yaradır (2, s.221). Məhz bu zəngin bitki örtüyü sayesində Şirvan bölgəsi tarixən Azərbaycanda maldarlığın inkişaf etdiyi ərazilərdən biri olmuşdur. Xalçanın mərkəz hissəsində toxunmuş it təsviri də xalqımızın təsərrüfat ənənələndən irəli gəlir. Maldarlıq təsərrüfatında sürünə qorumaq üçün daima it saxlayardılar. İt çobanın yoldaşı, silahdaşı, sürüünün nə etibarlı keşikçisi idi. İtlərin qoruyucu funksiyaları onlarla əlaqəli atalar sözləri və məsəllərdə də öz əksini tapmışdır. "Köpəksiz sürüyə qurd dadanar", "Sürü köpəksiz olmaz", "Köpək köpəyin dayağıdır", "Köç köçər, it yürüür, ikisi mənzilə bir çatar", "Çoban iti kimi nə özü yeyər, nə də yedirir" - xalq məsəlləri də köpəklərin sürü üçün nə qədər əhəmiyyətli olduğunu bir dəha təsdiq edir (1, s.102).



2



3




4

Xalçalarımızdakı it təsvirlərini yalnız maldarlıqla bağlamaq düzgün olmazdı. Şamanımızın tədqiqi ilə məşğul olan tədqiqatçı Camal Şener türk xalqlarında it kultunun mövcud olduğu və hətta şamanların boyunlarına it figurlu medalyonlara asıqları haqqında məlumat verir. O göstərir ki, türk xalqlarında it, xüsusilə də "barak" adlı it müqəddəs sayılmışdır (6, s.420).

Hələ Eneolit dövründə əhliləşdirilmiş itlərə Qobustan qayaüstü rəsmlərində da rast gəlirik. İ.M.Cəfərzadə Böyükdaş, Kiçikdaş, Cingirdağ və Yazılıtpədə digər təsvirlərlə yanaşı, it təsvirlərinin da olduğunu qeyd edir (5, s.111). Həmçinin, Eneolit dövrüne aid Böyük - kəsik abidəsindən xırda buynuzlu heyvanın lülə sümüyündən düzəldilmiş üç adəd it təsviri aşkar edilmişdir (4, s.175).

5



Ümumiyyətlə, türk mifologiyasında it kultuna müsbət münasibət olmuşdur. Hətta, islamadək istifadə olunan on iki heyvanlı türk təqvimində it il adlarından biri olmuşdur (4, s.1-11). Bəzən el arasında hər hansı bir hadisənin uzaq keçmişdə baş verənini bildirən "it ilində" ifadəsi da məhz bu təqvim ili ilə əlaqədardır. Bəzi türk xalqları - protobulqarlar, qıpçaqlar (kumanlar) iti müqaddəs saymışlar. Naxçıvandakı Kültəpə və Saridərə məzarlığında da it doflatma adəti olması təsdiq edilmişdir. Həmçinin, belə dəfnetmə adətləri Cənubi Mesopotamiyada Ur, Şimali Mesopotamiyadakı III Yarımtpə, Suriyadakı Tell Xəzina, Qərbi Anatoludakı Yoncatəpə abidələrində da aşkarlanmışdır (13, s.414). İlk dəfə isə türk xalqlarında it - "barak" sözü "Oğuz Xaşan" dasnamında işlənmişdir və döymən xalq olaraq "it başı, sağır ayaqlı" bir xalqdan söz açılmışdır (11, s.114). Belə nəticəyə gəlmək olar ki, xalqlar üzərindəki it təsvirləri yalnız sürünum və ya mülküñ qoruyucusu kimi deyil, həmçinin qədim inanclar arasında yer alan it kultu ilə bağlıdır. Nəzərə alaq ki, it həm də sadıqlik rəmzi sayılır və bu da onun xalqlar üzərində toxunmasına məntiqinə uyğundur.

Ərabların Azərbaycanı işğal etməsindən sonra ideologiyada baş verən əsaslı dəyişikliklər sənətkarlığa də öz təsirini göstərmiş, xalq mifoloji düşüncəsinin məhsulu olan obrazlar, nağıl qəhrəmanlarından ibarət təsvirlər sıxışdırılmış onların yerini islam mədəniyyətinə məxsus naxış elementləri almışdır (3, s.9). Buna baxmayaraq, itin sirf maldarlıqla əlaqədar olmamasını göstərən digər bir dalıl də muzeydə saxlanılan mis qabların bəzilərinin üzərində mifiki obrazlı it təsvirlərinin mövcud olmasından. Dini mərasimlərdə istifadə olunan XIX əsrə aid mis şərbət qabı üzərində dini yazılarla yanaşı, it başlı, insan badənləi canlılar da təsvir edilib.

Toxuculuq məməltərinin, xüsusilə da xalqların etnoqrafik baxımdan araşdırılması zamanı nəinki it kultu, eləcə də digər heyvan təsvirlərinin xalqlarımız üzərində toxunmasının tasadüfi olmaması, hər bir naxışın, elementin xalqımızın mifologiyası, möəşət hayatı, hətta mənşəyi haqqında bir çox dəyərli məlumatları əks etdirdiyi məlum olur. Maldarlıq, ekinçilik, sənətkarlıq hayatı və etnik mənşəyimizlə bağlı olan bir çox damgalar xalqlar üzərində öz əksini tapmışdır. Bu baxımdan onların tarixi-etnoqrafik aspektlərin araşdırılması vacibdir. MATM-in Etnoqrafiya fondu isə öz zənginliyi ilə bu araşdırılmalar üçün əvəzedilməz materiallara malikdir.

6



- 1-2. Şirvan qrupu xalçaları
3. Bakı qrupu xalçası
- 4-5. Şirvan qrupu xalçaları
6. Şərbətxor. XIX əsrin sonu. Azərbaycan.

## Mənbələr:

1. Abdulova.G - Atalar sözləri və xalq məsəlləri etnoqrafik duyum-yozum kontekstində. Bakı-2012 .
2. Azərbaycan etnoqrafiyası. 1-ci cild. Bakı 2007.
3. Azərbaycan süfrəsinin mis qabları. Bakı 2013
4. Quluzada Nasir; E.ə VI-III minilliliklərdə heyvan fiqurlarının hazırlanmasına təyinatına dair. Bax Milli Azərbaycan Tarixi Muzeyi-2010. Bakı 2010.
5. Caferoglu.A. Türk onomistigində köpek kultu. TDAY-Bulleten.1961.
6. Caferzadə İ.M.-Qobustan Qayaüstü Rəsmləri. Bakı-1999
7. İstanbul universitesi Vet. Fakültəsi dergisi-28(2), 411-4.27.2002.bax. ALTAN ARMUTAK .
8. Milli Azərbaycan Tarixi Muzeyi EF inv. 6726
9. MATM EF inv. 6405
10. MATM EF inv. 6738
11. MATM EF inv. 9486
12. Milli Folklor Dergisi, Yil 15 Sayı: 57. Bax.: A.Karadogan.Türk şahıs adlarında hayvan kültü.
13. Xalilov.T. -Türk dünyası incələmələri dərgisi, 2011
14. MATM EF inv. 5169

Sevinç  
Nasirova

## Zoomorphic elements in Azerbaijan carpets: dog depictions

**Key words:** Ethnography Foundation, Dog depictions, Shirvan carpets, mythology of Turkish peoples, Barak

## Summary

The depictions of dogs on Azerbaijan carpets is explored in this article. The dog link not only relates to the development of cattle breeding, but also to the mythology of Turkish people, as part of the Turkish people's mythology was developed in Azerbaijan. Materials from the Ethnography Foundation of the National Museum of History of Azerbaijan were used in this article, as it is affiliated with carpets and products of weaving.

Севинч Насирова

## Зооморфные элементы на азербайджанских коврах: изображения собаки

**Ключевые слова:** Этнографический фонд, культ собаки,  
Ширванские ковры, тюркская мифология.

## Резюме

В статье говорится о культе собаки, написанном отражение на азербайджанских коврах. Этот культ связан не только с развитием животноводства, но и то же время с мифологией тюркских народов. Эта мифология получила развитие и у азербайджанского народа, как одного из тюркских народов. При написании статьи были использованы материалы Этнографического фонда Национального музея истории Азербайджана, богатого ковровыми и другими ткацкими изделиями.